

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş nazirinin
 birinci müavini Yaqub Eyyubov

23.01.2021-ci il

Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2019-2020-ci illər üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
“Doing Business” Hesabatı							
1.	Müflisləşmənin həlli	47-ci yer, 63,5 bal	Bu göstərici yerli müəssisələr də daxil olmaqla müəssisənin müflisləşməsi prosedurları ilə bağlı vaxt, xərc və nəticəni, eləcə də məhkəmə tərəfindən müəssisənin müflis elan edilməsi və müəssisənin fəaliyyətinin yenidən bərpası üzrə qanunvericilik bazasının gücünü öyrənir. Müflisləşmənin həlli indikatorları üzrə məlumatlar əsasən yerli müflisləşmə iştirakçısı	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:			
				1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq metodologiyasının tələbləri əsasında qiymətləndirilməsi, o cümlədən Qanunun 41-1 (7) və 41-1 (9) maddələrinin təhlili, nəticələrindən asılı olaraq müvafiq təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi	15.03.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank	Adil Əliyev, Tural İsgəndərov, Tural Feyzullayev
				2. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinə sağlamlaşdırma proseduru daxilində (o cümlədən bank qanunvericiliyində nəzərdə tutulan hallarda) əmlakın satılması zamanı hərrac prosedurlarının tənzimlənməsi ilə bağlı müddələrin daxil edilməsi üçün müvafiq təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi	01.04.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi (Əmlak Məsələləri Dövlət Xidməti), Mərkəzi Bank	Adil Əliyev, Tural İsgəndərov, İlqar Cəfərov

			tərəfindən cavablandırılan sorğular vasitəsilə əldə edilir və yerli qanunların və normativ aktların, eləcə də müflisləşmə sistemləri ilə bağlı ictimaiyyətə açıq məlumatların təhlili əsasında yoxlanılır. Müflisləşmənin həlli indikatoru üzrə ölkələrin reytingi onların müəssisənin müflisləşməsinin asanlıqı üzrə ballarının sıralanması əsasında müəyyən olunur. Bu ballar müflisləşmə zamanı borcların qaytarılma dərəcəsi və müflisləşmə üzrə qanunvericilik bazasının gücü indeksi üzrə balların sadə ədədi ortasıdır.	<p>3. Bu Fəaliyyət Planının 1-ci bölməsinin 2-ci bəndində qeyd olunan qanunvericilik aktlarına dəyişikliklər qüvvəyə mindikdən sonra sahibkarların və aidiyyəti şəxslərin məlumatlandırılması üçün müvafiq kommunikasiya tədbirlərinin (görüşlər, təlimlər, bildirişlərin göndərilməsi və s.) görülməsi</p> <p>4. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq indikatorun metodologiyasının tələbləri əsasında qiymətləndirilməsi və bu indikatora “Bərpa dərəcəsi (Recovery rate)” alt-indikatoru üzrə göstəricinin yüksəldilməsinə xidmət edən müvafiq təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi</p> <p>5. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq indikatora aid müddələrinin praktikada tətbiqi vəziyyətinin araşdırılması, bu sahədə özəl sektorun, o cümlədən bankların nümayəndələri ilə müzakirələrin aparılması, boşluqların və problemlərin müəyyən olunaraq, bu barədə hesabatın və təkliflərin Komissiyaya təqdim olunması</p> <p>6. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda qiymətləndiricilərin peşə fəaliyyətinə buraxılması ilə bağlı tələblərin müəyyən edilməsi zərurətinin təhlili və müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p> <p>7. Məhkəmə qərarlarının icrası ilə bağlı tələbin yönəldiyi əmlakın onu əldə edənin adına qeydiyyatının operativ aparılması və ya dövlət orqanlarının qanuna zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması və qeydiyyat prosesinin sürətləndirilməsi məqsədilə “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərə dair müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p>	Müvafiq qanunlar qüvvəyə mindikdən sonra 2 ay ərzində	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi	Aynur Sabitova, Adil Əliyev, Tural İsgəndərov
				01.04.2021	Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi	Tural Feyzullayev, Tural İsgəndərov, Adil Əliyev	
				01.04.2021	İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası	Tural İsgəndərov, Tural Feyzullayev, Adil Əliyev	
				01.04.2021	İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi	Tural İsgəndərov, Adil Əliyev	
				01.05.2021	Ədliyyə Nazirliyi	Adil Əliyev, İlqar Cəfərov	

			<p>8. Müflisləşmə prosesi, o cümlədən müflisləşmə zamanı ölkədə ən çox istifadə edilən prosedur kimi ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ilə bağlı müəyyən edilmiş müddətlərin və xərc istiqamətlərinin təhlili, boşluqların və problemlərin (o cümlədən, qanunvericiliyin tələblərinə praktikada əməl edilməməsi hallarının) müəyyən olunaraq, bu barədə hesabatın və təkliflərin Komissiyaya təqdim olunması:</p>	01.05.2021	Ədliyyə Nazirliyi	Adil Əliyev, İlqar Cəfərov
			<p>8.1. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anından bu cür mübahisələrin məhkəmələrdə həll edilməsinə qədər olan proseslər üzrə qanunvericiliklə müəyyən olunmuş müddətlərin təhlili və müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p>	01.05.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası	Adil Əliyev , İlqar Cəfərov
			<p>8.2. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anından bu cür mübahisələrin məhkəmələrdə həll edilməsinə qədər olan proseslər üzrə xərc istiqamətlərinin təhlili və müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p>	01.05.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası	Adil Əliyev, Tural İsgəndərov, Tural Feyzullayev
			<p>8.3. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anından bu cür mübahisələrin məhkəmələrdə həll edilməsinə qədər olan proseslər üzrə mövcud təcrübənin öyrənilməsi, qanunvericiliyin tətbiqi sahəsində yaranan problemlərin təhlili və müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p>	01.05.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası	Adil Əliyev, Tural İsgəndərov, Tural Feyzullayev
			<p>9. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar hərəqlərin elektron qaydada təşkili və keçirilməsi üçün müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p>	01.05.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA), Mərkəzi Bank	İlqar Cəfərov, Adil Əliyev, Ağakərim Səməd-zadə, Tural İsgəndərov, Tural Feyzullayev

				10. Müvafiq indikatora “Bərpa dərəcəsi (Recovery rate)” alt-indikatorunun hesablanması metodologiyasının öyrənilməsi məqsədilə “Doing Business” komandası ilə müzakirələrin aparılması	01.05.2021	Mərkəzi Bank, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi	Tural Feyzullayev, Adil Əliyev, Tural İsgəndərov
2.	Müqavilələrin icrası	28-ci yer, 70,3 bal	Bu göstərici ölkədə birinci instansiya məhkəmələri vasitəsilə kommersiya mübahisələrinin həllinə sərf edilən vaxt və xərcləri, habelə məhkəmə proseslərinin keyfiyyəti indeksini ölçməklə, ölkənin məhkəmə sistemində keyfiyyət və səmərəliliyi ehtiva edən yaxşı təcrübələrin qəbul edilib-edilmədiyini qiymətləndirir. Məlumatlar Mülki Prosessual Məcəllə və bu sahədə qanunvericilik aktları, eləcə də yerli məhkəmə hakimləri və vəkillər tərəfindən doldurulan sorğular vasitəsilə əldə edilir. Müqavilələrin icrasının asanlıığı ilə bağlı ölkələrin sıralanması müqavilələrin icrası üzrə həmin ölkələrin ballarının sıralanması əsasında müəyyən edilir. Bu ballar komponent indikatorların hər biri üçün verilən balların ədədi ortasıdır.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:			
				1. “Elektron məhkəmə” informasiya sisteminin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sahibkarların Elektron Kabineti” ilə (sahibkarlara tərəf olduqları məhkəmə işləri üzrə məhkəmə bildirişlərinin və kommersiya mübahisələri üzrə pretenziyaların göndərilməsi) inteqrasiyasının təmin edilməsi	01.09.2021	Ədliyyə Nazirliyi, VXSİDA, İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti)	Ağakərim Səməd-zadə, Ramin Qurbanov, Tural İsgəndərov, Ramiz Qasımsadə
				2. “Elektron məhkəmə” informasiya sisteminin “Məhkəmələrdə insan resurslarının elektron idarəetmə alt-sistemi”nin “Dövlət İmtahan Mərkəzi”nin “Dövlət Qulluqçularının Reyestri informasiya sistemi” ilə inteqrasiyasının təmin edilməsi	01.07.2021	Ədliyyə Nazirliyi, VXSİDA, Dövlət İmtahan Mərkəzi	Ağakərim Səməd-zadə, Ramin Qurbanov, Tural İsgəndərov
				3. “Elektron məhkəmə” informasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemlərindən məlumatların əldə edilməsi üzrə işlərin tamamlanması	01.08.2021	Ədliyyə Nazirliyi, VXSİDA, digər aidiyyəti qurumlar	Ağakərim Səməd-zadə, Ramin Qurbanov
				4. “Elektron məhkəmə” informasiya sistemində inteqrasiya edilən aidiyyəti dövlət qurumlarının informasiya sistemlərindən alınan məlumatların tamlığının və mötəbərliyinin monitorinq əsasında təhlil edilməsi və nəticələri üzrə hesabatın Komissiyaya təqdim olunması	Hər 6 aydan bir	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), VXSİDA, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	Ağakərim Səməd-zadə, Ramin Qurbanov

			<p>5. “Müqavilələrin icrası” indikatorunun “Hüquqi proseslərin keyfiyyət indeksi”nin daha da yaxşılaşdırılması məqsədilə aşağıdakı sahələrdə icraçı qurumların nümayəndələri ilə birgə müzakirənin aparılması və nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi:</p>		
		<p>5.1. Kiçik iddialar (sadələşdirilmiş icraat) üzrə prosedur qaydalarının beynəlxalq təcrübə və müvafiq metodologiyaya uyğun olaraq daha da təkmilləşdirilməsi və praktikada tətbiqi</p> <p><i>Qeyd: “Məhkəmə strukturu və prosedurlar” alt-bölməsində 2-ci sual</i></p>	01.05.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası	Elçin Qasimov, Adil Əliyev, Ramin Qurbanov
		<p>5.2. Məhkəmə iddialarına baxılma müddətlərinin, habelə məhkəmə proseslərinin təxirə salınması üzrə maksimum say və təxirəsalmanın xüsusi hallarının müvafiq metodologiyaya uyğun olaraq tətbiqi məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsi (“Doing Business” komandasının 29.08.2019-cu il tarixli rəyi nəzərə alınmaqla) üçün müvafiq layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması</p> <p><i>Qeyd: “İddia idarəetməsi” alt-bölməsində 2-ci sual (“Təxirəsalmalar”)</i></p>	01.03.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə, aidiyyəti apellyasiya məhkəmələri, Vəkillər Kollegiyası	Elçin Qasimov, Adil Əliyev, Ramin Qurbanov, Rauf Kişiyev
		<p>5.3. Kommersiya məhkəmələri üzrə zəruri hesabatların müvafiq metodologiyaya uyğun olaraq əldə olunmasının təmin edilməsi</p> <p><i>Qeyd: “İddia idarəetməsi” alt-bölməsində 3-cü sual</i></p>	01.04.2021	Ədliyyə Nazirliyi	Ağakərim Səməd-zadə, Ramin Qurbanov, Elçin Qasimov
		<p>5.4. Kommersiya mübahisələri üzrə ilkin iddialarla bağlı müəyyən sənədlərin kağız daşıyıcılarda təqdim olunması (MPM-in 150.0.4-cü maddəsi) vəziyyətinin araşdırılması və müvafiq metodologiyaya uyğun olaraq bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi (“Doing Business” komandasının 29.08.2019-cu il tarixli rəyi nəzərə alınmaqla) üçün müvafiq layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması</p> <p><i>Qeyd: “Məhkəmələrin avtomatlaşdırılması” alt-bölməsində 2-ci sual</i></p>	01.04.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə, aidiyyəti apellyasiya məhkəmələri, Vəkillər Kollegiyası	Elçin Qasimov, Adil Əliyev, Ramin Qurbanov, Rauf Kişiyev

			<p>5.5. Kommersiya mübahisələri üzrə 2020-ci il ərzində məhkəmə qərarlarının avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə yayılması (bütün məhkəmə instansiyalarında) sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və nəticələri barədə Komissiyaya hesabatın təqdim olunması</p> <p><i>Qeyd: "Məhkəmələrin avtomatlaşdırılması" alt-bölməsində 4-cü sual</i></p>	01.04.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə, aidiyyəti apelyasiya məhkəmələri	Cavid Hüseynov, Ağakərim Səməd-zadə, Ramin Qurbanov
			<p>5.6. Ölkəmizdə arbitraj institutunun təşviqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması</p> <p><i>Qeyd: "Mübahisələrin alternativ həlli" alt-bölməsində 1-ci sual</i></p>	01.03.2021	Ədliyyə Nazirliyi	Adil Əliyev
			<p>6. "Elektron məhkəmə" informasiya sisteminin "Məhkəmələrdə insan resurslarının elektron idarəetmə alt-sistemi"nin bütün məhkəmələrdə tətbiqi üzrə tədbirlərin görülməsi</p>	01.12.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə	Ağakərim Səməd-zadə, Ramin Qurbanov
			<p>7. "Elektron məhkəmə" informasiya sisteminin Baş Prokurorluqda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyasının təmin olunması üzrə işlərin tamamlanması</p>	01.08.2021	Ədliyyə Nazirliyi, Baş Prokurorluq, VXSİDA	Elçin Qasimov, Ağakərim Səməd-zadə, Ramin Qurbanov
			<p>8. Penitensiar müəssisələr və məhkəmələr arasında bütün növ sənədlərin tam elektron mübadiləsinin təmin edilməsi üçün "Elektron məhkəmə" və "Cəzaçəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sistemlərinin inteqrasiyası üzrə işlərin tamamlanması</p>	01.07.2021	Ədliyyə Nazirliyi	Ağakərim Səməd-zadə, Ramin Qurbanov
			<p>9. "Elektron məhkəmə" informasiya sisteminin apellyasiya instansiyası məhkəmələrində tətbiqinin səmərəliliyinin artırılması məqsədilə sözügedən məhkəmələrin aparatlarının strukturunun nəzərdən keçirilməsi və informasiya texnologiyaları üzrə əlavə ştatların ayrılması məsələsinə baxılması</p>	01.07.2021	Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, apellyasiya məhkəmələri	Ağakərim Səməd-zadə, Ramin Qurbanov, Tural İsgəndərov

				<p>10. Ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının tam elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətarlar və İnzibati Prosesual məcəllələrinə “Elektron məhkəmə” informasiya sistemində müddələrin əlavə olunması məsələsinin nəzərdən keçirilməsi</p>	01.08.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası	Adil Əliyev, Elçin Qasımov, Ramin Qurbanov
				<p>11. “Elektron məhkəmə” informasiya sisteminin alt-komponenti olan “Elektron rüsum” vahid reyestrinin tətbiqi zamanı məhkəmə rüsumlarının tənzimlənməsində müəyyən edilmiş problemlərin aradan qaldırılması üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsinə dair təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi</p>	01.10.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə	Adil Əliyev, Elçin Qasımov, Ramin Qurbanov
				<p>12. İnzibati və kommersiya məhkəmələrinin qərarlarının (<i>vergi borcları, vergi borcuna görə şəxsin ölkədən çıxışına məhdudiyətin götürülməsi, pensiyaların, müavinətlərin təyin edilməsi ilə bağlı mübahisələr üzrə</i>) aidiyyəti dövlət orqanlarına icra üçün elektron qaydada göndərilməsinin təmin edilməsi</p>	01.12.2021	Ədliyyə Nazirliyi	Ağakərim Səməd-zadə, Ramin Qurbanov
				<p>13. Dövlət orqanlarının elektron informasiya ehtiyatında saxlanılan məlumatlarının həqiqiliyini təsdiqləyən və yoxlanılmasına imkan verən mexanizmlərin yaradılması və tətbiqi</p>	01.08.2021	VXSİDA, NRYTN, Ədliyyə Nazirliyi	Fariz Cəfərov, Elvin Seyfullayev, Kaul Məmmədov, Arzu İskəndərova, Adil Əliyev

Global Rəqəbətlik Hesabatı

3.	1.07 Məhkəmələrin müstəqilliyi	39-cu yer, 60,7 bal	Dünya İqtisadi Forumu tərəfindən həyata keçirilən sorğuda “Ölkənizdə məhkəmələr dövlət orqanlarının nümayəndələrinin, vətəndaşların və ya şirkətlərin təsirlərindən	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:			
				<p>1. “Mobil məhkəmə” proqram tətbiqinin imkanlarının genişləndirilməsi, o cümlədən onun vasitəsilə iddia ərizələrinin verilməsinin təmin edilməsi</p>	01.12.2021	Ədliyyə Nazirliyi	Ağakərim Səməd-zadə, Ramin Qurbanov

			nə dərəcə müstəqildir?" sualına cavab (1=heç azad deyil; 7=tam azaddır).	2. Məhkəmə fəaliyyətini təmin edən müvafiq qurumlar tərəfindən distant məhkəmə monitorinqinin aparılması üçün müvafiq imkanların yaradılması	01.07.2021	Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası	Ağakərim Səməd-zadə, Ramin Qurbanov, Elçin Qasimov, Cavid Hüseynov
				3. Digər informasiya sistemləri ilə inteqrasiya nəticəsində "Elektron məhkəmə" informasiya sistemində ötürülən məlumatların keyfiyyətinin qiymətləndirilməsi üçün hakimlər arasında sorğuların keçirilməsi	01.05.2021	Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası	Cavid Hüseynov, Elçin Qasimov, Ağakərim Səməd-zadə
4.	1.08 Çətin tənzimləmədə qanunvericiliyin səmərəliliyi	13-cü yer, 61,0 bal	Dünya İqtisadi Forumu tərəfindən həyata keçirilən sorğuda "Ölkənizdə özəl biznes üçün dövlət orqanlarının hərəkət və (və ya) qərarlarının qanun çərçivəsində mübahisələndirilməsi nə qədər asandır? sualına cavab (1-çox çətindir; 7-çox asandır).	Dövlət xidmətlərinin göstərilməsi üçün digər dövlət qurumunda mövcud olan zəruri sənəd və məlumatların vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, bu sahədə işçi qrupu tərəfindən zəruri dəstəyin göstərilməsi	01.12.2021	Ədliyyə Nazirliyi, VXSİDA	Adil Əliyev
5.	1.11 Mübahisələrin həlli üzrə qanunvericilik bazasının səmərəliliyi	28-ci yer, 60,5 bal	Dünya İqtisadi Forumu tərəfindən həyata keçirilən sorğuda "Ölkənizdə şirkətlər üçün mübahisələrin həllində hüquq və məhkəmə sistemi nə dərəcədə effektivdir?" sualına cavab (1-çox səmərəsizdir; 7-çox səmərəlidir).	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Sahibkarlar və digər fiziki və hüquqi şəxslərin "Elektron məhkəmə" informasiya sistemi, məhkəmə-hüquq islahatları və bu sahədə tətbiq olunan yeniliklər barədə məlumatlılığının artırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi və bu məqsədlə sosial şəbəkələrin və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməsi	Mütəmadi	Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Məhkəmə-Hüquq Şurası	Aynur Sabitova, Elçin Qasimov, Ağakərim Səməd-zadə, Ramin Qurbanov, Cavid Hüseynov

				2. Məhkəmə qərarlarının avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə yayılması barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin internet informasiya resurslarının, xüsusilə də normativ hüquqi aktların elektron bazasının (e-qanun.az) yeni versiyasının imkanlarından istifadə edilməsi	01.03.2021	Ədliyyə Nazirliyi	Adil Əliyev, Ağakərim Səməd-zadə
--	--	--	--	---	------------	-------------------	-------------------------------------

İqtisadi Azadlıq İndeksi

6.	1.1. Mülkiyyət hüquqları	67,1 bal	<p>Bu indikator üzrə ölkə ərazisində şəxsin mülkiyyət hüququnu əldə etmək, mülkiyyətə yiyələnmək və özgəninki ləşdirmək imkanının qanunvericilikdə təsbit edilməsi və dövlət tərəfindən həmin normaların necə icra olunması qiymətləndirilir. Ölkənin indeks göstəricisi mülkiyyətin hüquqi müdafiəsi nə qədər effektivdirsə, bir o qədər yüksək, mülkiyyətin dövlət tərəfindən müsadirəsi ehtimalı çox olduqda isə, bir o qədər aşağı olur. Mülkiyyət hüquqları komponenti üzrə indeks aşağıdakı 5 alt-faktorun ədədi ortası kimi hesablanır:</p> <ol style="list-style-type: none"> 1. Fiziki mülkiyyət hüquqları; 2. İntellektual mülkiyyət hüquqları; 3. İncəsənət müdafiəsi səviyyəsi; 4. Müsadirə riski; 5. Torpaqlar üzrə idarəetmənin keyfiyyəti. 	<p>Əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bu sahədə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün məhkəmələrə müvafiq tövsiyələrin verilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri işlərin görülməsi və işçi qrupu tərəfindən onlara lazımi dəstəyin göstərilməsi</p>	01.12.2021	Ədliyyə Nazirliyi, Ali Məhkəmə	Elçin Qasımov, Rauf Kəşiyev
----	---------------------------------	----------	--	---	------------	-----------------------------------	--------------------------------

Global İnnovasiyalar İndeksi

7.	1.2.2 Hüququn aliliyi	102-ci yer, 31 bal	Burada əqdlərin məcburi icra qaydasına, habelə mülkiyyət hüquqlarına, polis və məhkəmə orqanlarının fəaliyyətinə, eləcə də cinayət və zorakılıq hallarının mümkünlüyünə xüsusi diqqət yetirilir.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:			
				1. "Elektron məhkəmə" informasiya sisteminin funksionallığının artırılması, sistemin ölkənin bütün regionlarında tətbiqinin tam təmin edilməsi üçün təşkilati işlərin yekunlaşdırılması	01.12.2021	Ədliyyə Nazirliyi	Aslan Muradov, Ağakərim Səməd-zadə, Ramin Qurbanov
				2. Məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərin vahid reyestrinin yaradılması və reyestrin "Elektron məhkəmə" informasiya sisteminə çıxışının təmin edilməsi üzrə işlərin yekunlaşdırılması	01.04.2021	Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası	Adil Əliyev, Ağakərim Səməd-zadə, Ramin Qurbanov
3. "Elektron məhkəmə" informasiya sisteminin imkanlarına dair məlumatların "e-qanun.az" internet sahifəsinin giriş hissəsində yerləşdirilməsi	01.02.2021	Ədliyyə Nazirliyi	Adil Əliyev, Ağakərim Səməd-zadə, Ramin Qurbanov				

Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi

8.	Bütün aidiyyəti indikatorlar	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması	01.05.2021	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
9.	Bütün aidiyyəti indikatorlar	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması	01.05.2021	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri